

Əziz xanımlar, bayramınız mübarək!

09 (1211)

3-9 mart 2022-ci il

İQTİSADİYYAT

www.iqtisadiyyat.com

Həftəlik iqtisadi, ictimai-siyasi, müstəqil qəzet

Qiyməti razılaşma yolu ilə

Qəzet 1999-cu ildən çıxır

AZƏRBAYCANLA RUMİNYA ARASINDA MÜNASİBƏTLƏR STRATEJİ TƏRƏFDAŞLIQ PRİNSİPLƏRİNƏ ƏSASLANIR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 2-də Rumıniyanın Energetika naziri Virgil-Daniel Popeskunu və Rumıniya Prezidentinin strateji layihələr üzrə xüsusi nümayəndəsi Ana Birçalı videoformatda qəbul edib. Rumıniyanın Energetika naziri Virgil-Daniel Popesku Rumıniya Prezidenti Klaus Yohannisin diplomatik əlaqələrimizin qurulmasının 30 illiyi münasibətilə və Prezident İlham Əliyevi Rumıniyaya səfərə dəvətlə bağlı dövlətimizin başçısına ünvanladığı məktubu qeyd edib. Söhbət zamanı Azərbaycanla Rumıniya arasında münasibətlərin strateji tərəfdaşlıq prinsiplərinə əsaslandığı vurğulanıb və bu baxımdan strateji tərəfdaşlığa dair imzalanmış birgə Bəyannamənin önəmi qeyd edilib. Virgil-Daniel Popeskunun səfərinin ölkələrimiz arasında energetika sahəsində əməkdaşlığın genişləndirilməsinə töhfə verəcəyinə əminlik ifadə olunub. Görüşdə Azərbaycan-Avropa İttifaqı əlaqələrinə toxunuldu, bu əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb və ölkəmizlə Avropa İttifaqının 9 üzv dövləti arasında strateji tərəfdaşlıq haqqında sənədlərin imzalanmasının bunun yaxşı göstəricisi olduğu qeyd edilib.



ƏRDOĞAN RUSİYA VƏ UKRAYNAYA MÜRACİƏT ETDİ



Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Rusiya və Ukraynaya müraciət etdi: "Bizim çağırışımız həm Rusiyaya, həm də Ukraynadır ki, atəşlər mümkün qədər tez kəsilsin və həm Rusiya, həm də Ukrayna burada dünya sülhünə yaxşı töhfə versin. İndi Zelenski çıxış edir və Avropa Birliyi parlamentində ayaq üstə alqışlanır. Müsbət irəliləyişdir. "Bir bədbəxtlik min nəsihətdən üstündür" kimi gözəl deyimimiz var, həmişə onu gözləyirlər, amma Türkiyə bunları gözləmir. Türkiyə hər zaman öz mövqeyini saxlayan, hər zaman məzlumun, əzilənin yanında olan ölkədir". Türkiyə lideri bildirib ki, NATO üzvləri ancaq zarafat edir. Eyni zamanda, Avropa İttifaqı üzvləri də zarafat edir. Ərdoğan NATO ilə bağlı mövqeyinin bəlli olduğu Türkiyənin alyansın genişlənməsinə qarşı çıxan ölkə olmadığını vurğulayıb. "Əksinə, biz həmişə NATO-da genişlənmənin faydalı olacağını müdafiə etmişik və indi də müdafiə edirik. Bu addımları atarkən bunu dünya sülhü üçün istəyirik. Dünya sülhünə nə

qədər töhfə verə bilərik? Ona görə də biz bunu istəyirik, amma Avropa Birliyi mövzusunda bir daha Aİ-yə üzv dövlətlərə deyirəm: - Ukrayna ilə bağlı göstərdiyiniz həssaslığı lütfən Türkiyəyə də göstərin. Yoxsa kimlərsə Türkiyəyə qarşı müharibəyə başlayıb hücum etsə, Türkiyəni də gündəmə gətirəcəksiniz?", - Ərdoğan vurğulayıb. "Hazırda Avropa Birliyinə üzv ölkələr arasında müdafiə sənayesində əməkdaşlıq etməli olduğumuz ölkələr var və bu ölkələrin bir çoxu həm də NATO üzvüdür. Onlar NATO üzvüdür, Türkiyə də NATO üzvüdür. Türkiyəyə müdafiə sənayesinə aid iş birliyində olmayan, uzaq duran ölkələr, biz bərabərlik, müttəfiqlik. Türkiyəyə bu cür avadanlıqları, sursatları niyə verirsiniz? Bu, bizim həmrəyliyimizin tələbidir, amma vermirlər. Başqa bir müharibənin başlanmasını gözləyirlərmi? Bunlar səmimi deyillər, NATO üzvləri ancaq zarafat edir. Avropa İttifaqı üzvləri də zarafat edir", - Türkiyə lideri əlavə edib.



AQRARKREDIT
SƏHMDAR KREDİT TƏŞKİLATI

*Bütün Azərbaycan xanımlarını
8 Mart - Beynəlxalq Qadınlar
günü münasibətilə ürəkdən
təbrik edir. Hər birinizə
cansağlığı, səadət və işlərinizdə
nailiyyətlər arzulayır!*



AZƏRBAYCAN XALQININ BİRLİYİNİN, MİLLİ TƏƏSSÜBKƏŞLİYİNİN SİMVOLU - XOCALI SOYQIRIMININ ANIM GÜNÜ



XX əsrdə başər tarixinə Xocalı soyqırımını kimi daxil olan qanlı faciənin 30-cu ildönümü ilə əlaqədar Bakıda ümumxalq yürüşü keçirilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yürüşdə iştirak ediblər. Yürüşdə dövlət və hökumət nümayəndələri, Milli Məclisin deputatları, nazirlər, komitə, agentlik və şirkət rəhbərləri, dini konfessiyaların başçıları iştirak ediblər.

Xalqımız hər il olduğu kimi bu il də Xocalı soyqırımı qurbanlarının xatirəsini ehtiramla yad edir. Artıq ikinci ildir ki, xalqımız Bakıda ki Xocalı soyqırımı abidəsini alnıyaq, başıuca ziyarət edir, çünki düşməndən bütün şəhidlərimiz kimi, Xocalı soyqırımı qurbanlarının da qisası alınıb. Prezident İlham Əliyevin dediyi kimi: **“Biz onların cavabını döyüş**

meydanında verdik, bütün şəhidlərimizin qisasını aldıq, onların qanları yerdə qalmadı”.

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsindəki parlaq Qələbəsi 2020-ci ili Azərbaycan tarixinə Zəfər ili kimi yazdı. Güclü siyasi iradə, möhkəm iqtisadi potensial, qüdrətli ordu, xalq-lider vəhdəti, cəmiyyətdəki böyük ruh yüksəkliyi, vətənpərvərlik, əzmkarlıq tarixi Qələbəni təmin etdi. Otuzillik həsrət bitdi, torpaqlarımız mənfur düşmənin işğalından azad edildi, ərazi bütövlüyümüz təmin olundu. Hazırda Azərbaycanın üçrəngli Dövlət bayrağı işğaldan azad edilən torpaqlarımızda – Füzulidə, Cəbrayıl, Qubadlıda, Zəngilanda, Ağdamda, Ləçkəndə, Kəlbəcərdə, Şuşada dalğalanır. Azərbaycan xalqı Xocalı soyqırımını heç vaxt unutmur və unutmayacaq.



“Aİ Rusiya ilə müharibə aparmır, amma Ukraynanı dəstəkləyir”

“Avropa İttifaqı Rusiya ilə müharibə aparmır, lakin indiki halda Ukraynanı dəstəkləyir”. Bunu Aİ-in xarici əlaqələr və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Jozef Borel deyib.

“Sanksiyalar lazımdır. Amma sanksiyalar siyasət deyil, şəraitə reaksiyadır. Bizə ortaya çıxan problemlərin diplomatik həlli lazımdır”, - o söyləyib. J.Borel, həmçinin bildirib ki, nüvə müharibəsi barədə danışmaq məsuliyyətə aiddir. Onun sözlərinə görə, Avropa ordusunun yaradılması indi gündəmdə deyil. (TASS)



Avropa İttifaqı Şurası Ukraynanın Aİ üzvlüyünə dair müraciətini təhlil edir



“Ukraynanın Avropa İttifaqına üzvlüyünə dair müraciətini dəyərləndirmək çətin olacaq, lakin Aİ Şurası onu təhlil edir”.

Bunu Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel Avropa parlamentinin Ukraynada vəziyyətin müzakirəsinə həsr olunmuş plenar sessiyasında deyib.

“Müraciəti qiymətləndirmək mürəkkəb olacaq, bu məsələ ilə bağlı müxtəlif baxışlar var. Aİ Şurası bu rəmzi, siyasi və qanuni sorğunu ciddi surətdə öyrənəcək. Biz müvafiq qərar qəbul etməliyik”, - deyər Şarl Mişel bildirib. Bundan əvvəl Bolqarıstan, Çexiya, Polşa, Slovakiya, Sloveniya və Baltıqyanı respublikaların rəhbərləri Ukraynaya yubanmadan namizəd-ölkə statusu verməyə və onun ittifaqa daxil edilməsi barədə danışqlar prosesinə başlamağa çağırıblar.

“Baku Steel Company” regionda bənzəri olmayan layihəni reallaşdırdı

Qafqazın ən böyük metallurgiya şirkəti olan “Baku Steel Company” QSC Azərbaycan iqtisadiyyatına töhfələr vermək üçün istehsalatda innovasiya və müasir texnologiyaların tətbiqini davam etdirir. Yenilənən “Baku Steel Company” bu dəfə regionda bənzəri olmayan layihə həyata keçirib.

Burada quraşdırılan 10,25 m radiuslu yeni nəsil fasiləsiz pəstəhtökmə maşınında (FPTM) qısa müddətə, az itki ilə, daha çox və yüksək keyfiyyətli məhsul istehsal etmək mümkündür. Zavodda böyük sıxlığa malik dairəvi pəstahların tökülməsi

xüsusən neftçixarma sənayesində istifadə edilən, yüksək dərinlik təzyiqinə davamlı boruların istehsalına da imkan yaradacaq.

Ümumiyyətlə, yeni FPTM-in istifadəyə verilməsi həm istehsalın həcminə, həm yenilənən şirkətin gəlirlərinə, həm də işçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılmasına müsbət təsir edəcək. Xatırladaq ki, BSC-nin məhsulları ölkə daxilində yüksək tələbatla satılmaqla yanaşı, Türkiyə, Gürcüstan, Qazaxıstan, Rusiya, Türkmənistan, İspaniya, İtaliya və s. ölkələrə ixrac olunub.



“Petkim” ötən il 5,5 milyard TL xalis mənfəət ilə 57 illik tarixinin rekordunu əldə edib

Türkiyənin ən böyük sənaye holdingi “SOCAR Türkiyə”nin törəmə müəssisəsi olan “Petkim” 2021-ci ilin maliyyə göstəricilərini açıqlayıb. “Petkim” 2021-ci il həm dollar, həm də TL ifadəsində mənfəət rekordu ilə başa vurub və 5,5 milyard TL xalis mənfəət əldə edib. “Petkim” ötən ildə ümumi satış həcmi 2020-ci ilin göstəriciləri ilə müqayisədə 137 faiz artıraraq 28,7 milyard TL-yə

yüksəldib. “Petkim”in məhsul portfelinin bu uğurda böyük rol oynadığını bildirən “SOCAR Türkiyə” Emal və Neft-Kimya bölməsinin rəhbəri və “Petkim”in baş direktoru Anar Məmmədov 2020-ci ildə olduğu kimi, 2021-ci ildə də gigiyena ehtiyaclarına, xüsusilə qablaşdırma materiallarına tələbatın artdığını bildirib: “STAR” NEZ-in fasiləsiz istehsalı sayəsində “Petkim”in istehsal potensialından istifa

də əmsalı 2020-ci ildə 87,9 faiz olduğu halda 2021-ci ildə 92,6 faizə yüksəldi. Pandemiya zamanı qoyulan məhdudiyyətlərə baxmayaraq, xüsusilə, ixrac edən yerli istehsalçıların istehsal əməliyyatlarının ləngiməməsi üçün tədarükü davam etdirdik”. “Petkim” əvvəlki dövr ilə müqayisədə məhsul satışları ilə yanaşı, kommersiya satışlarını da artırıb. Ümumi satış həcmində 33 faizdən artıq payı olan

kommersiya satışları 65 milyon dollar mənfəət gətirib. Anar Məmmədov 2020-ci ildə pandemiya ilə bağlı mövcud qeyri-müəyyənliklərə hazır olmaq məqsədilə likvidliyi gücləndirdiklərini, 2021-ci ildə likvidliyi optimallaşdıraraq maliyyə xərclərini azaltmışlarını, bununla da qısamüddətli borcları əvvəlki ilə nisbətən 460 milyon dollar azaltmışlarını bildirib.

3-9 mart 2022-ci il

Universitetlərdə təhsilənlərin elmi tədqiqat fəaliyyəti: məqsədi, vəzifələri və problemləri

Tələbələrin elmi tədqiqat fəaliyyəti

Elmi tədqiqat işi tədris prosesinin ən çətin komponentlərindən biri olaraq, tələbələrin motivasiya sferasını, tədqiqat prosesi üçün zəruri olan elmi biliklərin metod və formalarını özündə cəmləşdirən və elmi rəhbərin - müəllimin iştirakı ilə həyata keçirilən tədris işinin kompleks tərkib hissəsidir.

Tədqiqat yalnız xüsusi istedadlı və bacarıqlı tələbələrin davamlı şəkildə işə cəlb edilməsinə deyil, eyni zamanda hər bir tələbənin yaradıcılıq prosesində bu və ya digər şəkildə iştirakına kömək etməlidir. Təhsilin bütün pillələrində tələbələrin elmi biliyin metodları, təcrübələrin planlaşdırılması və təşkili, təcrübə nəticəsində əldə edilən nəticə məlumatlarının emalı və ümumiləşdirilməsi üsulları, patent tədqiqatlarının aparılması, elmi-texniki işlərin təbii kimi məsələlərin açılmasına zəruridir.

Universitet tədris keyfiyyətinin mühüm göstəricilərindən biri də tələbələrin yaradıcılıq potensialından tam istifadə etməyə imkan verən tədris prosesinin səmərəliliyinin artırılmasıdır. Müasir mütəxəssisin belə hazırlanmasını ancaq elmlə təhsilin vəhdəti ilə həyata keçirmək mümkündür. Bu problem həllində aparıcı rol tələbələrin yaradıcı təfəkkürünü və öyrənmə motivasiyasını inkişaf etdirən elmi və tədris tədqiqat işlərinə məxsusdur. Bu məsələ tələbələrin elmi-tədqiqat işlərinə xüsusi diqqət yetirilməsini zəruri edir. Tədqiqat fəaliyyətində biliklər daha da dərinləşərək, təkcə tədris prosesinin qanunauyğunluqlarına deyil, həm də elmin əsaslarına təsir göstərir. Elmi tədqiqatlarla məşğul olan tələbələr müstəqil iş təcrübəsi qazanır, çətin vəziyyətlərdə bacarıqla, operativ hərəkət edərək istənilən problemin düzgün həllini tapırlar. Ali təhsil sisteminə təhsilənlərin tədqiqat işlərinin bir neçə istiqaməti mövcuddur:

- 1) **tədqiqat tapşırıqlarının tədris prosesinə daxil edilməsi;**
- 2) **olimpiada və konfransların keçirilməsinə və iştirakına köməklik,**
- 3) **sənaye müəssisələri ilə elmi əməkdaşlıq,**
- 4) **seçmə-fakultativ fənlər;**
- 5) **tədqiqat fəaliyyətinin kollektiv formaları: elmi dərnəklər, elmi cəmiyyətlər.**

Tədqiqat prosesində idrak motivi nəzəri və yaradıcı düşüncə üsulları ilə zənginləşir. Tələbələrdə universitetin tələbə elmi cəmiyyətlərində iştirakına, dərstdə tədqiqat metodlarından istifadəyə maraq yaranır.

Eyni zamanda, onları idrak fəaliyyətinin məhsuldarlığını artırmaq yolları da maraqlandırır. Bunu tələbələrin elmi nəşrlərə, əqli fəaliyyətin rəşadətli təşkilinə yönəlmiş ədəbiyyata olan maraqları da sübut edir. Belə olan halda müəllimlərin rolu tələbələrə elmi işin mövzunu formalaşdırmağa kömək etməkdən, onları konkret elmi problemin həllinə yönəltməkdən və yekun nəticə əldə etməyə maraqlandırmadan ibarətdir.

Tələbələrin elmi işdə iştirakına motivasiya bütün problemləri həll etməyə imkan verir. Birincisi, elmi tədqiqat bacarıqlarına yiyələnən tələbələrin daha yax-



Səadət QƏNDİLOVA,
Əməkdar müəllim, dosent, Azərbaycan Dövlət
İqtisad Universitetinin (UNEC) prorektoru

şı hazırlanmasına kömək edir. İkincisi, tələbə yaradıcı fəaliyyət sahəsini mənimsəyir. Üçüncüsü, səriştəli mütəxəssislər hazırlamaqda maraqlı olan sosial mühitdə tələbə daha yüksək status qazanır.

Elm adamlarının yetişdirilməsində elmi rəhbərlər mühüm rol oynayır. Təəssüf ki, onların çoxu bu prosesə formal, laqeyd yanaşır, elmi məlumat tapmaqda öz bilik və bacarıqlarını tələbələrə zəif ötürür.

Beləliklə, əminliklə deyə bilərik ki, tələbələrin müxtəlif səviyyələrdə müxtəlif elmi konfranslarda və olimpiadalarda, elmi və intellektual müsabiqələrdə iştirakını əhatə edən tədris fəaliyyəti təkcə elmin müxtəlif sahələrində üzrə fundamental bilikləri deyil, eyni zamanda həm müstəqil, həm də müəyyən iş bacarıqlarını inkişaf etdirir. Bütün bunlar komandada problemlərin həllinə yaradıcı yanaşmanı inkişaf etdirərək, gələcək mütəxəssislərə öz ixtisası üzrə asanlıqla işə düzəlməyə, iş yerində inamla qalmağa və öz bacarıqlarını daim təkmilləşdirməyə kömək edir.

Cəmiyyətimizin peşəkar və elmi elitası olan tələbələrin elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi tələbə şəxsiyyətinin inkişafı, onun şəxsiyyətyönümlü və peşəkar statusunun formalaşmasının daxili mexanizmlərinin aşkarlanması və son nəticədə onun şəxsiyyətinin formalaşması ilə əlaqələndirilməlidir.

Tələbə Elmi Cəmiyyətinin vəzifələri

Tələbə Elmi Cəmiyyətin əsas məqsədi ali təhsilli mütəxəssislərin hazırlanmasının keyfiyyətinin yüksəldilməsinə yönəldilmiş elmi-təşkilati tədbirlərin həyata keçirilməsi, elmi-texniki potensialın qorunub saxlanması və təhsilənlərin elmi tədqiqat fəaliyyətini yeni sosial-iqtisadi şəraitə uyğunlaşdırılmasında ali təhsil müəssisələrinin işinə kömək etməkdən ibarətdir.

Tələbələrin elmi tədqiqat işi tədris prosesinin ən vacib komponentlərindən biridir. Tələbələr elmi cəmiyyətlərdə (TEC), konfranslarda, olimpiadalarda iştirak edir və bütün bunlar

elmi tədqiqat işində (bundan sonra TETİ) təbii edilməsi;

9. **müxtəlif səviyyəli tədbirlərin - elmi seminar və konfranslara, tələbə elmi işlərinə, habelə kurs, buraxılış, dissertasiya işlərinə baxış müsabiqələri, müxtəlif ixtisas və fənlər üzrə olimpiadalar, diskussiya klubları, simpoziumlar, tanınmış alimlərin seminar və mühazirələrinin dinlənilməsi və s. tədbirlərin təşkili və keçirilməsində tələbələrin iştirakının təmin edilməsi;**

10. **tələbələrin elmi tədqiqat işlərinin nəşrə hazırlanması;**

11. **innovasiya biznesi və sahibkarlıq vərdislərinin formalaşması məqsədilə tələbələrin innovasiya fəaliyyətinə cəlb edilməsinə köməklik göstərilməsi;**

12. **tələbələrin elmi mərkəzlər, texnoparklar, ideya inkubatoru və s. müəssisələrdə aparılan işlərə (o cümlədən ödənişli) cəlb edilməsi;**

13. **universitetdaxili və universitetdən kənar elmi tədbirlər haqqında məlumatların toplanılması, yayılması və ali təhsil müəssisəsinin internet sahifəsində yerləşdirilməsinin təşkil edilməsi.**

Tələbələrin elmi tədqiqat işləri (TETİ) aşağıdakı bir sıra vacib funksiyaları yerinə yetirməlidir: təhsil; təşkilatı, analitik; motivasiya; stimullaşdırıcı; inkişaf və tərbiyəvi.

Elmi tədqiqat işinin tələbələrin "həyat bacarığı"na təsiri Müasir realiaqlar əyani şəkildə göstərir ki, tələbələri ilk kurslardan elmi tədqiqatlara cəlb etmədən cəmiyyət tərəfindən

ali təhsil qarşısında qoyulan vəzifəni yerinə yetirmək mümkün deyil. Hər bir gənc mütəxəssis işin istiqamətindən və fəaliyyət növündən asılı olmayaraq, öz ixtisası üzrə yeni problemlərin həlli sahəsində fundamental biliklərə, peşə vərdislərinə və bacarıqlarına sahib olmalıdır.

Elmi tədqiqat yolu ilə tələbələr bir neçə "həyat bacarığı" əldə edir: mentorluq; komandada işləmək təcrübəsi; metodologiya; dərindən başa düşmək; təkmilləşdirilmiş öyrənmə bacarıqları; vaxtın idarə edilməsinin təşkili üzrə təcrübə; özünə inamın artması; ünsiyyət bacarıqlarının əldə edilməsi.

Bütün bu yanaşmalar tələbələrin elmi təfəkkürünün inkişafına, onlarda yeni ideyaların təbliğinə təkan verir.

UNEC-də tələbələr arasında elmi fəaliyyətin stimullaşdırılmasına xidmət edən layihələr Azərbaycanın qabaqcıl elm və təhsil müəssisələrindən birinə çevrilmiş Azərbaycan Dövlət İqtisad Universitetində (UNEC) təqdim olunan ali təhsil xidmətlərinin keyfiyyətinin yüksəldilməsi, dünya standartları səviyyəsinə çatdırılması və ali təhsil sahəsində müsbət beynəlxalq təcrübədən səmərəli istifadənin artırılması istiqamətində müvafiq işlər həyata keçirilir.

Hazırda UNEC tədris və tədqiqat fəaliyyətlərini həyata keçirən elm və təhsil ocağına çevrilərək, dünyanın nüfuzlu

universitetləri ilə əməkdaşlığı genişləndirir və beynəlxalq proqramlarda iştirak edir.

Müasir universitetin qarşısında duran mühüm vəzifələrindən biri də "yeni nəsil tədqiqatçı" yetişdirməkdir. UNEC-də gənc tədqiqatçıların uğurlu fəaliyyəti üçün hər cür şərait yaradılır: elmi konfranslar, elmi seminarlar, "gənc tədqiqatçı" müsabiqələri keçirilir. Tələbələrin seçdikləri ixtisas üzrə keyfiyyətə yeni səviyyədə tədris imkanı verən elit təhsil proqramı mövcuddur.

Tədris prosesində tələbələr müxtəlif səviyyələrdə, o cümlədən ümumrespublika və beynəlxalq səviyyələrdə bütün növ olimpiadalarda iştirak etmək imkanı əldə edirlər.

Olimpiadada iştirak onlara müxtəlif fənlər üzrə bacarıq nümayiş etdirməyə, ünsiyyət cəhətlərini genişləndirməyə və biliklərini artırmağa imkan verir.

UNEC Tələbə Elmi Cəmiyyəti fəaliyyət göstərdiyi illər ərzində çoxsaylı müəllim və tələbə nəsilərinin əməyi sayəsində adət-ənənələrə sadiq qalıb, eyni zamanda davamlı olaraq inkişaf edərək təkmilləşmişdir. TEC-in sədri, bir qayda olaraq, universitetin Elmi Şurasının üzvü kimi tələbələri maraqlandıran məsələlərin müzakirə edilməsində iştirak edir.

(davamı gələn sayımızda)

AZƏRBAYCAN RESPUBLİKASININ
AUDİTORLAR PALATASI

**Əziz qadınları 8 mart günü
münasibəti ilə təbrik edir.
Arzu edir ki, su qədər təmiz,
həyat qədər canlı, çiçək qədər
təravətli və gözəl qalasanız.**

PAŞA Bank “Məhsul Sahibi məktəbi”nə start verir



Ölkənin aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” gənclərin peşəkar inkişafına öz töhfəsini verməyə davam edir.

Bankın yaydığı məlumatda bildirilir ki, “PAŞA Bank” mart ayının 1-dən etibarən müştərilərin fərdi tələblərinə yönəlməmiş müasir rəqəmsal bank məhsullarının işlənilib hazırlanması, onların yerli bazara çıxarılması üçün yeni layihə olan “Məhsul Sahibi məktəbi”nin fəaliyyətinə start verib.

Xüsusi və çoxkomponentli təlim proqramında yaradılan məhsulun bazardakı strateji mövqeyini dəyərləndirməyin, onun rəqabətədavamlılığını, üstünlüklərini və çatışmaz tərəflərini analiz etməyin, yekun layihəni formalaşdırmağın yolları və bir sıra digər mühüm məqamlar təd-


ris olunacaq. Təlimləri aparan “PAŞA Bank”ın peşəkar məhsul sahibləri və xarici maliyyə institutlarından dəvət olunan ekspertlər iştirakçılarla təcrübələrini bölüşəcək və öz peşələrinə dair maraqlı məlumatları paylaşacaq.

“PAŞA Bank”ın Texnologiya blokunun baş direktoru Vüsal Xəlilov “Məhsul Sahibi məktəbi”ndən danışarkən Bankın gənclərə potensiallarını kəşf etməyə kömək edəcək bir sıra mühüm tədbirlər həyata keçirdiyini vurğulayıb.

“PAŞA Bank” peşəkar inkişafın tərəfdarı kimi müxtəlif istiqamətdə təlimlər, proqramlar, məlumat sessiyaları və müsabiqələr, o cümlədən “Rəqəmsal Zirvələr” konfransı, “PASHA Bank Cup” yarışması, “Müştəri Meceneri məktəbi”, “Peşəkar Yetişdirmə Proqramı” və s. kimi mühüm layihələr keçirib. Bununla da gənclərə yeni biliklər əldə etməkdə, mövcud bilik və bacarıqlarını möhkəmləndirməkdə yardımçı olub. “Məhsul Sahibi məktəbi” də bu layihələrdəndir. Öminəm ki, bu proqram iştirakçılar üçün əvəzsiz təcrübəyə çevriləcək, onların peşəkar inkişafı üçün daha dərin biliklərə yiyələnməsinə şərait yaradacaq”, - deyər V.Xəlilov bildirib.

Bu ay “Bir Pəncərə” vasitəsilə ixracın dəyəri 17 milyon ABŞ dolları olub

Fevral ayında “Bir Pəncərə” İxrac Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri 17 milyon ABŞ dolları olub. Bu barədə AZƏRTAC İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın fevral sayına istinadla bildirir. Qeyd edək ki, bu göstərici ötən ayla müqayisədə 8 milyon ABŞ dolları çoxdur.



Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti “Rəqabət xəritəsi” hazırlayır



Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti regionlar üzrə “Rəqabət xəritəsi” hazırlayır.


Bu barədə Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli martın 1-də 2021-ci il üzrə fəaliyyətinə dair keçirdiyi mətbuat konfransında deyib.

O qeyd edib ki, hazırda müvafiq bazarlarda əsas mövqelərin müəyyənləşdirilməsi üzrə təhlillər aparılır.

Gəlirdən çıxılan məbləğlərin məhdudlaşdırılmasına yol verilmir

Dövlət Vergi Xidmətindən bildirilir ki, aşağıdakı vergilərin, faizlərin, maliyyə sanksiyalarının və cərimələrin gəlirdən çıxılmasına yol verilmir: Azərbaycan Respublikasının və ya digər dövlətlərin ərazilərində ödənilmiş mənfəət vergisi və ya gəlirdən hesablanan hər hansı digər vergi; Vergi Məcəlləsi və digər qanunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analogi cərimələr istisna olmaqla).

nunlarla müəyyən edilmiş qaydada hesablanmış faizlər, maliyyə sanksiyaları və inzibati cərimələr (gəlirin əldə edilməsi ilə bağlı mülki hüquq müqavilələri üzrə faizlər, dəbbə pulu (cərimə), icranın gecikdirilməsi ilə əlaqədar vurulmuş zərərin əvəzinin ödənilməsi və digər analogi cərimələr istisna olmaqla).



Mərkəzi Bankın valyuta ehtiyatları artıb

Azərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatlarının həcmi açıqlanıb.

AZƏRTAC AMB-yə istinadla xəbər verir ki, martın 1-nə Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatları 7158 milyon ABŞ dolları təşkil edib.

Bu, ötən ayın eyni dövrü ilə müqayisədə 85,3 milyon dollar çoxdur.



Kreml Qərbin sanksiyalarına cavab verəcək



“Rusiya Federasiyasının hakimiyyət orqanları ölkəyə qarşı bütün sanksiyaların tətbiqi imkanlarını hesablayıb.”

Bunu jurnalistlərə açıqlamasında Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. “Rusiya digər ölkələrin düşmənçilik hərəkətlərini təhlil edəcək və sanksiyalara cavab seçərkən başqalarına kin tutmaq üçün öz ayağına güllə atmaq fikrində deyil. Heç kim kiməsə kin salmaq üçün özünü ayağından vurmaz. Biz nə lazımdırsa, öz xeyrimizə olanı edəcəyik. Həm də ayıq başla...” - Kremlin sözçüsü bildirib.

“Qida təhlükəsizliyi haqqında” Qanunda yeni sistemin tətbiqi nəzərdə tutulur

Yeni Qanuna əsasən, qida və yem məhsullarının istehsalı və emalı ilə məşğul olan qida subyektləri öz qida obyektlərində HACCP prinsiplərinə əsaslanan prosedurları tətbiq etməli və bu prinsiplərə əsaslanan qida təhlükəsizliyinə nəzarət sisteminə malik olmalıdır.

Hazırda dünyada qida təhlükəsizliyinin idarə edilməsi üçün ən çox istifadə olunan mexanizm HACCP sistemidir və qida təhlükəsizliyinin idarə edilməsi üçün mühüm əhəmiyyət kəsb edən, qida və yem məhsullarında təhlükə amillərinin müəyyən edilməsi, qiymətləndirilməsi və onlara nəzarət olunması sistemidir. Bu sistem qida təhlükəsizliyinin təmin edilməsi məqsədilə bütün mümkün təhlükələrin və risklərin qiymətləndirilib nəzarətə götürülməsi və qida məhsulı xəstəliklərin və ya zəhərlənmə hallarının risklərini aradan qaldırmağı hədəfləyir. Təhlükəli faktor insan sağlamlığı üçün təhlükə mənbəyi olub, qida və yem məhsullarında yer alan bioloji, kimyəvi və fiziki agent və ya qida məhsulunun vəziyyətidir. Kritik nəzarət nöqtəsi isə təhlükəli faktorun qarşısını almaq, onu aradan götürmək və ya məqbul həddə salmaq üçün nəzarətin zəruri olduğu istehsal zəncirinin mərhələsidir.

Bu nəzarət mexanizmi qida zəncirinin bütün mərhələlərini əhatə etməklə vahid sistem ha-



lnda fəaliyyət göstərir. Eyni zamanda, qanun layihəsində HACCP sistemlərinin tətbiq edilməsi üçün keçid müddətlər müəyyən edilmişdir. Belə ki, HACCP sistemlərinin tətbiqinin məcburiliyi “Sahibkarlıq fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, iri sahibkarlıq subyekti hesab edilən qida subyektlərində həmin Qanun dərc olunduğu gündən iki il, orta və kiçik sahibkarlıq subyektləri hesab edilən qida subyektlərində isə dörd il sonra üçün təsbit edilmişdir.

Azərbaycanın əksər bankları Rusiyanın pulköçürmə sistemləri ilə əməliyyatları dayandırılıb

Azərbaycanda fəaliyyət göstərən əksər banklar Rusiyaya məxsus “Contact” və “Zolotaya Korona” pulköçürmə sistemləri üzərindən əməliyyatları dayandırılıb. Məlumata görə, hazırda banklar rublla nağd və nağdsız əməliyyatlar həyata keçirmir. Son nəticədə Rusiyadan Azərbaycana və əks istiqamətdə pul köçürmələri digər xarici valyutalarda yerinə yetirilir.

Bundan başqa, banklarda rublla olan hesablara mədaxilə və rublla olan hesablardan məxaricə də məhdudiyyət tətbiq olunub. Rublda olan bir hesabdən digər hesaba pul köçürmələri üçün isə maksimal hədd tətbiq edilib. Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi ilə əlaqədar bir sıra Qərb ölkələri 1-ciyə qarşı sanksiyalar tətbiq edib. Buna cavab olaraq Rusiya prezidenti Vladimir Putin “ABŞ və onlara qoşulan ölkələrin qeyri-dost hərəkətləri ilə əlaqədar xüsusi iqtisadi tədbirlərin tətbiqi haqqında” fərman imzalayıb. Fərmana əsasən, bu gündən Rusiya rezidentlərinin xarici banklardakı hesablara pul köçürməsi qadağan olunub.



Bununla belə, “Zolotaya Korona” pul köçürmələri xidmətinin direktoru İvan Sitnov “Report”-a ekskluziv açıqlamasında deyib ki, transferlərdə hər hansı dəyişiklik yoxdur: “Zolotaya Korona” Azərbaycanda həmişəki kimi işləyir, biz oradakı tərəfdaşlarımızla daimi dialoqda-yıq. Bütün ödənişlər müntəzəm olaraq istənilən valyuta üzrə həyata keçirilir”.

Buğdanın qiyməti son 14 ilin ən yüksək səviyyəsinə çatdı

Rusiyanın Ukraynaya hücumu buğda ticarətini dayandırdığı üçün qiymətlər son 14 ilin ən yüksək səviyyəsinə qalxıb. Çikaqo Birjasında buğdanın qiymətləri 2008-ci ildən bəri ən yüksək səviyyəyə qalxaraq, buşeli 10 dolları keçib.



Bu artımın onsuz da yüksək olan qlobal ərzaq qiymətlərinə daha da təsir edəcəyi gözlənilir. Ən əsas qida məhsullarından olan buğda ötən ay 30 faizdən çox bahalaşılıb.

Dünya buğda ixracının 25 faizindən çoxu və qarğıdalı ixracının beşdə biri Rusiya və Ukraynanın payına düşür. İki ölkə arasında müharibə, ABŞ və Avropanın Rusiyaya qarşı sanksiyalar tətbiq etməsi də taxıl bazarında çəşqınlıq yaradıb. İdxalçılar satınalma üçün bu 2 ölkədən başqa ölkələrə üz tutublar.

Palma yağının qiymətləri də quraqlıq və işçi qıtlığı kimi müxtəlif amillərə görə rekord səviyyələrdədir.

3-9 mart 2022-ci il

Putin sanksiyalara cavab haqqında fərman imzaladı



Rusiya Prezidenti Vladimir Putin ABŞ və ona qoşulan ölkələrə qarşı xüsusi sanksiyaların tətbiq edilməsi barədə fərman imzalayıb. Bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.

Belə ki, Fərmana əsasən, ixracatçılar 2022-ci il yanvarın 1-dən valyuta gəlirlərinin 80 faizini satmalıdırlar. İxracatçılar tərəfindən xarici valyutanın satışı qaydası Mərkəzi Bank tərəfindən müəyyən ediləcək, Putin Rusiya sakinlərinə xarici valyutada xarici kreditlər verməyi və Rusiyadan kənarda bank hesablarına xarici valyuta yatırmağı qadağan edib, Rusiya sakinlərinə xarici təchizatçıların təqdim etdiyi elektron ödəniş vasitələrindən istifadə edərkən hesab açmadan pul köçürmələri qadağandır.

Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı xüsusi prosedur başlayıb

Avropa Parlamenti Ukraynanın Avropa İttifaqına namizədliyi ilə bağlı müraciətinə müsbət cavab verib.

Ukrayna KİV-ləri xəbər verir ki, ölkənin Aİ-yə üzvlüyü ilə bağlı xüsusi prosedur başlayıb.

Prosedur Ukrayna Prezidenti Volodomir Zelenskinin Avropa Parlamentində Kiyevdən videokonfrans formatında çıxışından sonra başlayıb.



Müharibə və sanksiyaların alüminium qiymətlərinə təsiri artmaqda davam edir



Rusiyanın ən böyük istehsalçısı Ukraynadakı müəssisəsində istehsalı dayandırdığını elan etdikdən sonra alüminium tədarükü ilə bağlı qeyri-müəyyənliklər artıb. Alüminiumun qiymətinin daha da artacağı bildirilir.

Rusiyanın ən böyük alüminium istehsalçısı Rusal. Rusiyanın hücumundan sonra əmtəə bazarlarında qeyri-müəyyənliyi artıraraq, Ukraynadakı müəssisəsində istehsalı dayandırmaq qərarına gəlib.

«United Co. Rusal International PJSC» çərşənbə axşamı elan edib ki, bölgədəki logistika və nəqliyyat problemləri səbəbindən Nikolaev zavodunda istehsalı dayandırılmalı olub.

Ukraynanın cənub-şərqindəki zavodda istehsal olunan məhsullar şirkətin Rusiyadakı tökmə zavodlarında alüminium istehsalı üçün istifadə olunur.

Obyektdə istehsalın dayandırılması alüminiumda tədarük narahatlığına səbəb olub.

Açıqlamadan sonra Rusalın səhmləri 15 faizdən çox ucuzlaşaraq son 11 ayın ən aşağı səviyyəsinə çatıb, alüminiumun qiyməti isə yüksəlib. Alüminium, hətta müharibə başlamazdan əvvəl artan enerji qiymətləri və artan tələb ilə bahalaşırdı. Goldman Sachs-a görə, Nikolaev zavodunun bağlanması müddəti uzanacağı təqdirdə illik itki 900 min tona çata bilər. Nikolayevdən alüminium oksidi yüklərinin dayandırılması ilə Rusiya zavodlarının da istehsalı azalacaq.

Goldman, yaxın 12 ayda alüminium qiymətlərinin 4000 dollar ətrafında qalacağını proqnozlaşdırır.

Birjada alüminium 1,4 faiz bahalaşaraq, qiyməti 3415 dollara yüksəlib.

Rusiya iqtisadiyyatı sanksiyalara görə II rübdə 20% azalacaq - JPMorgan

ABŞ-ın “JPMorgan” bankının analitikləri Rusiya iqtisadiyyatının cari ilin II rübündə 20%, fəaliyyətlərinin ilk ilində isə təxminən 3,5% azalacağını gözləyirlər.

Bu barədə “Reuters” yazır.

“Əgər bu yeni sanksiyalar həqiqətən də tətbiq edilsə, Rusiya iqtisadiyyatına təsiri ciddi olacaq”, - “JPMorgan”-ın rəsmisi Cahangir Əziz müştərilərə ünvanladığı qeyddə bildirib.

O əlavə edib ki, hətta yavaşlayan artım, artan inflyasiya və yüksək faiz dərəcələri şəraitində belə, Rusiya iqtisadiyyatının iki sütunu Mərkəzi Bankın valyuta ehtiyatlarının dayanıqlığı və cari əməliyyatlar hesabının profisiti olub. İndi isə onlar yoxdur.

Bank əlavə edib ki, Rusiyada inflyasiyanın ilin sonuna kimi 10% olacağı gözlənilir.



S&P 2022-2024-cü illər üçün təbii qaz qiymətləri ilə bağlı proqnozunu artırıb



“Standard & Poor’s Global Ratings” beynəlxalq reyting agentliyi 2022-ci il üçün Kanadanın “AECO” təbii qazı üçün qiymət proqnozunu bir milyon Britaniya istilik vahidi (Btu) üçün 2,5 ABŞ dollarından 3 ABŞ dollarına, 2023-cü il üçün isə 2,25 ABŞ dollarından 2,50 ABŞ dollarına yüksəldib.

2022-ci il üçün “Henry Hub” (ABŞ-da təbii qazın spot və fyuçers ticarəti mərkəzi) qazının qiyməti ilə bağlı proqnozu bir milyon Btu üçün 3,5-dən 4

ABŞ dollarına, 2023-cü il üçün isə 3-dən 3,25 ABŞ dollarına qədər yenidən işlənib.

“2024-cü il üçün “AECO” təbii qazı üçün qiymət proqnozu bir milyon Btu üçün 2,25 ABŞ dolları saxlanılıb. Hesab edirik ki, qismüddətli perspektivdə qaz kəmərlərinin imkanlarının genişləndirilməsi Kanadadan ixrac edilən qazın həcmimin azalmasına, bununlada “AECO” qazının gələcək qiymətlərinin düşməsinə səbəb ola bilər”, - agentlik açıqlayıb.

S&P analitiklərinin fikrincə, qismüddətli əsas tələb və təklif göstəriciləri Kanada təbii qazının qiymətlərinin dəstəklənməsinin davam edəcəyindən xəbər verir. ABŞ-da şist qazın istehsal həcmimin artmaqda davam edəcəyi gözlənilsə də, ABŞ-dan sıxılmış təbii qazın (CNG) ixracının artması perspektivləri ABŞ-a Kanada qazının ixrac tələbini dəstəkləməlidir.

“Rusiyanın Ukraynaya müdaxiləsi səbəbindən yaranmış kəskin geosiyasi gərginlik TTF-nin (Niderlandda təbii qazın virtual ticarət meydançası) forvard ayrısını yuxarı qaldırıb, bu isə qiymətlərin volatilliyini daha da artırıb. Hazırda Rusiya qazının tədarükü davam etsə də, “Şimal axını – 2” kəmərinə qarşı sanksiyalar və Rusiya qazının xüsusilə də Ukrayna ərazisindən tədarükü ilə əlaqəli risklər tədarüklə bağlı onsuz da gərgin olan vəziyyəti daha da dərinləşdirir.

Türkiyə iqtisadiyyatı 2021-ci ildə 11 faiz artıb



Türkiyə iqtisadiyyatı 2021-ci ildə 2020-ci ilə nisbətən 11 faiz artıb.

Artıma ən yüksək töhfəni daxili istehlak və ixrac verib. TÜİK-in açıqladığı məlumatlara görə, 2021-ci ilin son rübündə ölkədə iqtisadi artım 9,1 faiz olub. 2021-ci ilin üçüncü rübü üçün illik artım 7,4 faizdən 7,5 faizə dəyişdirilib.

2021-ci ildə adambaşına düşən ÜDM cari qiymətlərlə 85 min 672 TL, ABŞ dolları ilə isə 9 min 539 olaraq hesablanıb.

2020-ci ildə dollarla adambaşına düşən ÜDM 8 min 599 dollar olaraq qeydə alınmışdı.

ABŞ Rusiya neftinə embarqo qoyacaq



“ABŞ Rusiya neftinə embarqo qoyulması planı üzərində işləyir”.

Bunu ABŞ Prezidenti Cozef Bayden Dövlət Departamentinin saytında canlı yayımlanan müraciətdə deyib.

“Mən bu axşam elan edirəm ki, biz müttəfiqlərimizlə Amerika hava məkanını bütün Rusiya uçuşları üçün bağlayacağıq”, - Cozef Bayden qeyd edib.

“Putin indi dünyadan heç vaxt olmadığı qədər təcrid olunub”, - ABŞ rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, ABŞ Ədliyyə Nazirliyi rusiyalı oliqarxların cinayətlərini araşdırmaq üçün xüsusi işçi qrup toplayır. “Biz Avropalı müttəfiqlərlə onların yaxtaqlarını, lüks mənzillərini, şəxsi təyyarələrini tapmaq və müsadirə etmək üçün birleşirik. Biz onların əyri yollarla qazandıqları pulların arxasınca gedirik”, - Bayden əlavə edib.

Qadınlar haqqında 25 FAKT

Qadın və kişilərin bir-birlərini daha yaxşı anlamaları üçün öncə bu iki cinsin nümayəndələri arasındakı fərqləri bilmək lazımdır.

Biz sizi qadınlarla kişilər arasında ki 25 fərqlə tanış edirik.

1. Qadın ürəyi kişi ürəyindən daha sürətli döyünür.

2. Qadınlar kişilərdən iki dəfə artıq göz qırpırlar.

3. Qadın bədənini kişi bədənindən nisbətən yağları daha ləng yandırır- sutkada 50 kalori.

4. Qadınlar daha güclü immunitetə malikdirlər.

5. Qadın saçının diametri kişi saçının diametrindən 2 dəfə azdır.

6. Qadın beyninin üst qabığı kişilərinkindən daha qalındır. O, 30% daha çox birləşməyə malikdir ki, bu da qadınlara bir neçə işə eyni anda məşğul olmağa imkan verir.

7. Qadınların dilində kişilərə nisbətən daha çox dad reseptorları var.

8. Qadınların orqanizmində ağrı reseptorları daha çoxdur, lakin ağrı proseslərini blok edən estrogen sayəsində qadınlar ağrıya daha dözümlüdürlər.

9. Qadınlar daha çox rəng tonlarını seçməyə qadirdirlər, bu, birbaşa X xromosomu ilə əlaqədardır.

10. Qadın dərisi kişi dərisindən 10 dəfə həssasdır.

11. Qadınların əzələ və bağlarında daha çox elastin mövcuddur, buna görə qadınlar daha çevikdirlər.

12. Qadınlar yüksək keyfiyyətli səsləri kişilərə nisbətən daha yaxşı seçirlər.

13. Yuxu zamanı qadın beyninin aktivliyi 10% azalır (kişilərdə bu, daha çoxdur), buna görə qadınlar daha ayıq yatırlar.

14. Qadınlar şirin dadın müxtəlif çalarlarını ayırd edə bilirlər.

15. Qadınlar kişilərə nisbətən daha zəif məkan tanıyırlar, buna görə onların avtomobil sürmələrində oriyentasiya problemi kişilərə nisbətən daha çox olur.

16. Qadının nitqinə beynin iki mərkəzi rəhbərlik edir. Buna görə də qadınlar gün ərzində 8000 söz fadə edir, 3000 səs çıxarır, 10000 yazılı siqnal göndərə bilirlər. Bu göstəricilər kişilərə nisbətən 2 dəfə çoxdur.

17. Qadınlar təbiətən kişilərə nisbətən daha cazibədarırlar.

18. Qadınlarda periferik, kişilərdə mərkəzi görmə sistemi daha çox inkişaf edib.

19. Qadınların boynu kişilərə nisbətən daha hərəkətlidir. Qadınlar adətən boyunlarını, kişilər isə bütün bədənlərini çevirirlər.

20. Kişilərdəki keçəllik problemi onlara analarından keçir.

21. Qadın orqanizmindəki iki X xromosom nəticəsində qadınlar xroniki xəstəliklərə və xəstəliklərin ağırlaşması hallarına daha çox meyillidirlər.


22. Qadınlar təbiətən daha emosionaldırlar. Onlar il ərzində orta hesabla 30-60 dəfə ağlayırlar, kişilərdə bu say 6-17 dəfə arasında dəyişir.

23. Qadınların 30%-i hamiləlik dövründə qeyri-ərzaq mallarını yeməyə meyilli olurlar.

24. Qadınlarda hormonların səviyyəsi daha yüksək olduğu üçün onlar intuitiv olaraq təhlükəni daha tez seziirlər. Bunun üçün onlar progesteron, kortizol və estradiol hormonlarına minnətdar olmalıdırlar.

25. Orqanizmlərindəki oksitosin sayəsində qadınlar kişilərə nisbətən daha çox bağlanma duyğusuna sahibdirlər. Həmçinin, qadın beynində insanlara alışmaq üçün cavabdeh olan zona kişilərə nisbətən daha çox inkişaf edib.

Qadınlara həsr olunan 8 Mart bayramında məhəbbət qəlbinizdən, təbəssümünüzdən, sevinc gözlərinizdən əskik olmasın.



Azercell abunəçiləri Ukraynadakı yaxınlarına pulsuz zəng etməyə davam edəcəklər!



Ukraynadakı
yaxınlarınızla əlaqədə qalın!

Azercell Azərbaycandan Ukrayna
istiqlamətində həyata keçirilən **ödənişsiz**
zəngləri **06.03.2022** tarixinədək uzatdı!

Azercell

Lider mobil operator Azərbaycandan Ukrayna istiqamətində tətbiq etdiyi pulsuz zənglərin müddətini martın 6-na qədər uzatdı! Azercell Ukraynadakı vəziyyətlə əlaqədar abunəçilərinə dəstəyini davam etdirir. Belə ki, lider mobil operator hazırda Ukrayna ərazisində olan Azərbaycan vətəndaşları, həmçinin vətəndaşlarımızın bu ölkədə yaşayan doğmaları ilə kəsintisiz rabitə əlaqəsini təmin etmək məqsədilə Azərbaycandan-Ukrayna istiqamətində tətbiq etdiyi ödənişsiz telefon zənglərinin müddətini mart ayının 6-dək (06.03.2022 tarixi daxil) uzatdı. Bu imkan bütün Azercell abunəçiləri üçün təqdim olunub.

Ukrayna istiqamətində mobil rabitə xətlərində mümkün yüklənmə riskinin və pulsuz bağlandıqdan sui-istifadə hallarının qarşısının alınması məqsədilə mobil operator öz abunəçilərdən qeyd edilən güzəştli zəngləri 3 dəqiqə civarında saxlamağı xahiş edir. Xatırladaq ki, Azərbaycandan Ukraynaya ödənişsiz zəng imkanı şirkət tərəfindən fevral ayının 27-dən etibarən tətbiq olunub. Azercell daha öncə Ukraynada olan abunəçilərinin balansına 50 azn həcmində vəsait yükləyib. Abunəçilərini diqqət mərkəzində saxlayan mobil operator onlara daima ünsiyyət və əlaqədə qalmağa üçün imkanlar yaradır.

Dayərli və gözəl xanımlar!
Sizi 8 Mart
Beynəlxalq Qadınlar günü
münasibətilə təbrik edirik!

AKU-TGT
Azərbaycan Kooperasiya Universiteti
Tələbə Gənclər Təşkilatı

AZƏRBAYCAN KOOPERASIYA UNIVERSİTETİ

WELCOME

3-9 mart 2022-ci il

Азербайджан обнародовал планы по увеличению поставок газа в Европу



Азербайджан планирует по итогам 2022 года увеличить поставки газа в Европу до 9,1 миллиарда кубометров. Об этом сказал Asia Times глава департамента международного сотрудничества министерства энергетики Азербайджана Орхан Зейналов. «В 2021 году мы экспортировали в Европу 8,2 миллиарда кубометров природного газа. В этом году мы планируем увеличить экспорт до 9,1 миллиарда кубометров. Ожидается, что в 2023 году Азербайджан поставит в европейские страны 11 миллиардов кубометров природного газа», - сказал Зейналов. По его словам, чем больше электроэнергии будет в Азербайджане производиться из ВИЭ, тем больше газа страна сможет экспортировать.

Глава департамента отметил, что Азербайджан рассчитывает довести долю ВИЭ в своем энергобалансе до 30 процентов к 2030 году. «Мы хотим играть более важную роль в архитектуре энергетической безопасности Европы, но не пытаемся занять чью-либо нишу на рынке», - сказал Зейналов. Напомним, что 31 декабря 2020 года начались поставки азербайджанского газа в Европу по "Южному газовому коридору". Впервые в истории Азербайджан экспортировал свой природный газ на европейский рынок по трубопроводам. С прямым доступом к европейскому рынку, который является крупнейшим импортером природного газа в мире, Азербайджан диверсифицировал свои экспортные возможности.

ЕС готовит четвертый пакет санкций против России

Евросоюз разрабатывает четвертый пакет санкций в отношении России из-за войны в Украине. Об этом сообщил в среду глава МИД Австрии Александер Шалленберг, пишет ТАСС. "Мы уже ввели мощные санкции. Мы работаем над четвертым пакетом. В пятницу будет

специальное заседание глав МИД [стран ЕС] с американским госсекретарем [Энтони] Блинкеном", - сказал он. По словам главы МИД Австрии, новые санкции затронут крупных бизнесменов, готовятся специальные списки.

Зеленский оценил шансы следующих переговоров с Россией: 1%

Президент Украины Владимир Зеленский крайне низко оценивает вероятность проведения повторных переговоров с представителями России. Об этом он заявил в интервью телеканалу CNN и агентству Reuters. «Я получил некоторые детали первой встречи. Но пока не ощущаю конкретики...

Единственное... Это 1% – что они снова могут встретиться», – сказал Зеленский. Он заявил, что для начала предметных переговоров с Москвой необходимо, чтобы российские вооруженные силы прекратили бомбардировки украинских городов. «Только при таких условиях возможен диалог», - подчеркнул президент Украины.

Международный суд ООН рассмотрит иск Украины против России



Международный суд ООН 7 и 8 марта проведет слушания по иску Украины против России о нарушении Россией Конвенции о предотвращении преступления геноцида, передает UNN. «Международный суд, главный судебный орган Организации Объединенных Наций, проведет публичные слушания по делу относительно обвинений в

геноциде в соответствии с Конвенцией о предотвращении преступления геноцида и наказания за него (Украина против России) в понедельник, 7 и вторник, 8 марта 2022 года, во Дворце мира в Гааге, где находится суд», - говорится в сообщении суда. Также отмечается, что в связи с нынешней пандемией коронавируса, слушания пройдут в смешанном формате. «Некоторые члены суда будут присутствовать лично на устных заседаниях в Большом зале юстиции в то время, как другие будут участвовать дистанционно по видео. Представители сторон по делу будут участвовать лично или по видео», - отмечается в сообщении. Напомним, что ранее Украина официально направила иск против России в Международный суд ООН в Гааге.

Россия, ты предлагаешь ссылаться на Пегова?!

Завершается первая неделя кровопролитного противостояния России и Украины, в котором, судя по разноречивым и не всегда подтвержденным сообщениям СМИ, обе стороны уже понесли огромные потери. Речь идет о тысячах убитых, десятках тысяч раненых, о колоссальных разрушениях и почти миллионе беженцев...

Что же касается рядовых граждан других стран, которые с состраданием и болью в душе издавна следят за украинскими событиями, то им остается только догадываться о реальных масштабах разворачивающейся трагедии, так как распознать в современном мире правду и ложь становится всё сложнее, а подчас и вовсе невозможно. Ибо параллельно с боевыми действиями, охватившими большую часть территории Украины, разгорается полномасштабная информационная война – самый подлый и быстро распространяемый способ «бескровных убийств».

Москва называет эту бойню «спецоперацией», Киев – «войной», коллективный Запад – «вооруженной агрессией России против Украины» Анализируя коллективный подход азербайджанских СМИ к освещению войны/спецоперации в Украине, следует признать, что позиция официального Киева, а также представителей администрации президента Зеленского, правительства Украины и муниципальных властей этой страны в них явно превалирует.

Освещение же позиций России и действий её армии занимают значительно меньше места и выглядят, мягко говоря, «не комплиментарно». Означает ли это, что официальный Баку, как и рядовые граждане Азербайджана, единодушно поддерживает в конфликте Украину и, соответственно, осуждает действия Российской Федерации? Однозначно нет! Причина столь очевидного «дисбаланса» кроется, главным образом, в принципиально разных подходах сражающихся сторон к методам ведения информационной войны. Поскольку об украинской трактовке информационной войны сказано и написано достаточно, поговорим о России, где любая конкретика, связанная со «спецоперацией» в Украине, объявлена исключительной прерогативой Министерства обороны РФ. Иными словами, в условиях жесткой военной цензуры многочисленные российские СМИ оказались отрезанными от собственных источников информации, лишились возможности посылать корреспондентов в «горячие точки», не могут цитировать сообщения зарубежных коллег, а потому вынуждены ограничиваться сутобо «кабинетной» публицистикой и бесконечными студийными ток-шоу, «горячо одобряя»



(в проправительственных СМИ) или «решительно осуждая» (в оппозиционной прессе) решение Кремля. Учитывая же, что информация, которую периодически озвучивает генерал Игорь Конашенков, глава департамента печати Министерства обороны России, крайне скудна и не позволяет составить полную картину о происходящем в Украине, в распоряжении редакторов азербайджанских СМИ, профессионально стремящихся сбалансировать информационное освещение российско-украинского кризиса, остается всего два источника.

Один из них – это выступления лидеров так называемых «ДНР» и «ЛНР», на которых, собственно, построена вся российская информационная работа по освещению событий в Украине. Однако здесь, памятуя о тридцатилетнем карабахском конфликте, следует учесть стойкую и исторически обоснованную неприязнь азербайджанских журналистов к любым сепаратистским образованиям, тем более к цитированию их самопровозглашенных лидеров. Остаются еще российские военные корреспонденты, получившие от ведомства Сергея Шойгу право находиться на передовой и посылать оттуда свои репортажи. Но в Азербайджане по сей день помнят и вряд ли когда-нибудь забудут, КАК освещали все эти Пеговы, Коцы и Котенки события 44-дневной Карабахской войны. Так что нет ни малейших сомнений, что ни одно уважающее себя азербайджанское СМИ не станет публиковать тексты заказных писак, позорящих профессию журналиста. СМИ Азербайджана опубликовали и озвучили все выступления представителя Министерства обороны РФ генерала Конашенкова, являющегося единственным официальным источником, который разрешено цитировать. В то же время руководители азербайджанских медиа единодушны в желании публиковать, ретранслировать и показывать многомиллионной зрительской аудитории Азербайджанской Республики любые официально подтвержденные материалы, отражающие позицию и взгляды лидеров Российской Федерации, а также представителей гражданского общества на события, происходящие в Украине.

haqqin.az

SOCAR Energy Ukraine о ситуации с поставками топлива на АЗС

В сложившихся чрезвычайных условиях в Украине SOCAR Energy Ukraine, которая является "дочкой" Государственной нефтяной компании Азербайджана, не может оперативно транспортировать топливо на все автозаправочные станции (АЗС), сообщает в среду Trend со ссылкой на компанию.

«К сожалению, нет возможности заказать топливо онлайн. Рассчитаться на АЗК можно как наличными, так и банковской картой при условии стабильности платежных систем. Обращаем внимание

и на то, что часть АЗК обслуживает исключительно кареты скорой помощи и автомобили Государственной службы Украины по чрезвычайным ситуациям (ДЧСС)», - говорится в сообщении. Отметим, что SOCAR осуществляет свою деятельность в Украине через компанию SOCAR Energy Ukraine, которая была создана в декабре 2009 года. Основная деятельность компании заключается в оптовой и розничной продаже нефтепродуктов, оптовой реализации природного газа и авиационного топлива.

8 Qarabağın görkəmli simaları Həmidə xanım Cavanşir- Məmmədquluzadə (1873-1955)



XX əsr Azərbaycanın görkəmli ictimai xadimi, zadəgan-ziyalı nəslinin ən tanınmış qadın təmsilçisi, xeyriyyəçi və maarifçi Həmidə xanım Cavanşir-Məmmədquluzadə 1873-cü ildə Şuşa qəzasının Kəhrizli kəndində zamanəsinin görkəmli maarifçi ziyalı, tarixçi Əhməd bəyin ocağında dünyaya gəlmişdir. Kənddə daim yeniliyi, mədəniyyətin ən sivil formalarını yayan Əhməd bəy Cavanşir yeddi "Qarabağnama"dən ən məşhurunu - "Qarabağ xanlığının siyasi vəziyyətinə dair" əsərini yazıb. Onun çoxsaylı şeirləri və tərcümələri 1906-cı ildə Tiflisdə "Qeyrat" mətbəəsində kitab kimi nəşr edilib. Tək Kəhrizlidə deyil, elə ətraf kəndlərdə də Əhməd bəy kasıbların böyük himayədarı olub. Belə bir nəcib insanın ailəsində dünyaya göz açan Həmidə xanımın Azərbaycan mədəniyyətinə və ədəbiyyatına həsr olunan böyük ömür yolu da məhz "ot kökü üstə bitir" məsəli ilə tam uyğun gəlir. Ailə məktəbində təhsil alıan Həmidə xanım hələ yeniyetmə illərində rus dilini səlis qavrayaraq, o dövrün kənd qızları üçün səciyyəvi olmayan yüksək intellektə, geniş dünyagörüşə malik olmuşdur. İlk həyat yoldaşı zadəgan nəslindən olan podpolkovnik İbrahim bəy Davatdarov cəbhədə həlak olandan və atasını itirəndən sonra Həmidə xanım Cavanşir Kəhrizlidə ata mülkünü idarə etmişdir. 1905-ci ildə Tiflisdə tanış olduğu Mirzə Cəlil Məmmədquluzadəyə iki il sonra ərə gedərkən bu izdivac çoxlarına xoş getməmiş, nikah onun əsilzadə nəslinə yaraşdırmamışdır. Lakin Həmidə xanım bütün maneələrə cəsarətlə sinə gərərək, Mirzə Cəlilə vəfali və fədakar ömür-gün yoldaşı olmaqla yanaşı, həm də ustad sənətkarın ən yaxın maarifçi silahdaşı, ziyalı həmdəmi, "Molla Nəsrəddin"in isə xeyirxah himayədarı olmuşdur. Bütün varidatını, sərvətini həyat yoldaşının yaradıcılığına böyük ürəklə sərf edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Mirzə Cəlillə 25 il əsl məhəbbət və qarşılıqlı ehtiramla ömür sürmüşdür. Bu illərdə Mirzə Cəlil nə qədər kəskin zərbələrə, ittihamlara tuş gəlsə, nədanlıqla qarşılaşsa da, ən çətin günlərdə Həmidə xanım ona mənəvi dayaq olmuş, bu böyük insanı daim nikbin ovqata köklənmiş, onun bütün ağır sınaqlardan mətanətlə çıxmasına yardım göstərmişdir. "Molla Nəsrəddin" jurnalının nəşrində, onun səhifələrində qadın azadlığı məsələlərinin işıqlandırılmasında Həmidə xanımın böyük xidməti olmuşdur. Mirzə cəlilin Cənubi Azərbaycana səfəri zamanı da o, ədin ən yaxın köməkçisi idi.

Tarix Həmidə xanım Cavanşir-Məmmədquluzadəni böyük xeyriyyəçi və cəfakəş insan kimi yaddaşlara həkk edib. Tək Kəhrizli kəndinin deyil, cümlə Qarabağın ona kömək üçün pənah götürən insanlarının əlindən tutan, qayğılarını həll edən bu xanım həm də o dövrün yardıma ehtiyacı olan ziyalıların da problemlərini həll etmişdir. Ciddi xəstəliyi olan Mirzə Ələkbər Sabir məhz Həmidə xanımın məsləhəti ilə Mirzə Cəlil tərəfindən Tiflisə mualicə üçün dəvət alır.

Sabir bu hadisəni Abbas Səhhətə yazdığı məktubda belə xatırlayırdı: "Mirzə Cəlil və Həmidə xanım cənablarından çox razıyam. Bilmişən mənə nə qədər ehtiram edirlər! Bu neçə müddətdə təmam məxaricimi və zəhəmatımı mütləhəmmil olmuşlar. Mənim mehmanxana, ya xəstəxanada yatmağıma razı olmadılar, öz evlərində mənzil vermişlər. Xülasə, bilmirəm nə dil ilə təşəkkür edim". Həmidə xanımın Sabirə göstərdiyi qayğı haqqında isə Azərbaycan ziyalılığının baş tacı olan Üzeyir bəy Hacıbəyli xüsusi məqalə yazmışdır. Məqalə bu sözlərlə bitirdi: "Qoy ədəbiyyat tarixinə yazılsın ki, Sabir kimi şairi diriliyində təqdir edən bir kişi olmadısa da, bir nəfər arvad oldu ki, şairin iadei-səhhəti üçün milyonçu kişilərə rəğmən, öz varından keçəcək qədər böyük bir hamiyyət göstərdi". Bu hadisə Həmidə xanım Cavanşir-Məmmədquluzadənin vətəndaş məhiyyətini, xeyirxah əməllərini əks etdirən yüzlərlə faktıdan yalnız biridir.

Həmidə xanım Kəhrizli kəndində tibb məntəqəsi, toxuculuq emalatxanası, 1909-cu ildə isə Cəlil Məmmədquluzadənin iştirakı və köməyi ilə 30 oğlan və 10 qızın oxuduğu məktəb açdirmışdır, həmin məktəbdə dərs demişdir. Həmidə xanım Qafqaz Müsəlman Qadınları Xeyriyyə Cəmiyyətinin (1906-1917) yaradıcılarından idi. 1912-ci ildə o, Zaqafqaziya pambıqçılarının 13-cü qurultayında çıxış edərək təsərrüfatın bu sahəsinin inkişaf etdirilməsi üçün faydalı təkliflər irəli sürmüşdür.

Sovet hakimiyyətinin ilk illərində Həmidə xanım Kəhrizlidə yaşamış, bəy nəslindən olduğu üçün ciddi çətinliklərlə üzləşmişdir. Onun torpaqları əlindən alınmış və səsvərmə hüququndan məhrum edilmişdir. Nəhayət, birdəfəlik Bakıya köçən Həmidə xanım həyatının qalan hissəsini burada yaşamışdır. Cəlil Məmmədquluzadənin vəfatından sonra, o, böyük ədəbin həyat və fəaliyyətinin öyrənilməsi, yaradıcılığının təbliği, ədəbi irsinin tərcüməsi və nəşri məsələləri ilə məşğul olmuşdur. **Həmidə xanım atası Əhməd bəy Cavanşir, Mirzə Cəlil və M.Ə.Sabir haqqında xatirələr yazmış, Azərbaycan yazıçılarının əsərlərini, o cümlədən Mirzə Cəlilin bir sıra hekayələrini ruscaya tərcümə etmişdir. Həmidə xanım ədəbiyyatçı-folklorşünas kimi də fəaliyyət göstərmiş, Azərbaycan xalq ədəbiyyatı nümunələrinin, tarixi şəxsiyyətlər haqda rəvayətlərin toplanılması sahəsində mühüm işlər görmüşdür.**

Mirzə Cəlilin vəfatından sonra da ölkənin ictimai-ədəbi həyatında fəal mövqə tutan Həmidə xanım Yazıqlar İttifaqına üzv seçilmiş, ömür-gün yoldaşının əsərlərini tərcümə etməklə yanaşı, bu böyük sənətkarla bağlı kövrək xatirələrini böyük ustalıqla qələmə almışdır.

1955-ci ildə vəfat edən Həmidə xanım Cavanşir-Məmmədquluzadə Fəxri Xiyabanda Mirzə Cəlilin məzarı yanında dəfn olunmuşdur.

1967-ci ildə Həmidə Məmmədquluzadənin "Mirzə Cəlil haqqında xatirələr" adlı kitabı işıq üzü görmüşdür. 2005-ci ildən etibarən Ağcabədinin Kəhrizli kəndində Həmidə Məmmədquluzadənin ev muzeyi fəaliyyət göstərir. Muzeydə 210 eksponat sərgilənir.

Kredit faizləri

Hər kəs müxtəlif zamanlarda maddi ehtiyaclarının ödənilməsi üçün bank xidmətlərindən istifadə edir. Bank xidmətləri isə çox vaxt vətəndaşların maddi vəziyyətini yaxşılaşdırmaq əvəzinə daha da pisləşməsinə səbəb olur. Burada əsas problem kredit faizlərinin yüksək olmasıdır.

Bankların faiz siyasəti ilə bağlı iqtisadçı-ekspert Əkrəm Həsənovun fikirlərini öyrəndik.

- Yerli bankların kredit faizləri hansı meyarlar əsasında müəyyənləşir?

- Azərbaycanda kredit faizlərinin müəyyənləşməsində iki meyar əsas götürülür. Bunlardan birincisi bankın xərcləri hesab edilir, o baxımdan ki, banklar həmin pulu hansı faizləri ödəməklə əldə edir. Çünki banklar öz pullarını kreditə vermirlər və bu pulları əmanətçilərin, sahibkarların cari hesablarının və şirkətlərin hesabına toplayırlar. Bu gün Azərbaycanda qorunan əmanət faizi 12%-dir, bankların xərclərini də nəzərə alsaq, təbii ki, minimum 12%-dən başlamalıdır.

İkinci meyar isə risklərdir, belə ki, verilən kreditlərin qaytarılmama riski var. Verilən kreditlərin bir qismi problemli kreditlərə çevrilir, bəzən isə ümumiyyətlə qaytarılmır. Bir sözlə, bankların çox sayda xərcləri çıxır ki, bu xərclər rəsmi və qeyri-rəsmi olur. Bununla işçi saxlayır, kollektor şirkətləri ilə əməkdaşlıq edir və məhkəmə proseslərində əlavə xərclər yaranır.

- Faizlərin müəyyənləşməsi prosesində əhəlinin yaşayış səviyyəsi nə dərəcədə nəzərə alınır?

- Xeyir! Bank yalnız öz xərclərini və xeyirini düşünür. Əmanətlərin yüksək faizlə saxlanması məsələsində əhali yüksək gəlir əldə edərsə, kredit verilməsi prosesində də bu nisbət bankın xeyrinə dəyişir. Əhali əmanətlərinin saxlanması zamanı çox qazanmaq istəyir ki, bu səbəbdən də kredit faizləri yüksəlmiş olur. Burada sərbəst bazar iqtisadiyyatıdır və yalnız dövlət xətti ilə verilən kreditlərdə əhalinin vəziyyəti nəzərə alınır.

- Dövlət banklarında kredit faizləri orta əməkhaqqına uyğunlaşdırılmış formadaırmı?

- Azərbaycanda iki dövlət bankı, 24 özəl bank var. Beynəlxalq Bank və AzərTürk bank dövlət bankı, digərləri isə özəl banklardır. Ümumilikdə isə heç birində orta əməkhaqqı nəzərə alınmır, yəni idarə edənlər ancaq bankın rifahını düşünürlər.

- Avropa bankları ilə Azərbaycan bankları arasında faiz fərqlilikləri müşahidə olunur: Avropaya nisbətə bizdə faizlər daha yüksəkdir. Bu nə ilə əlaqədardır?

- Birinci məsələ ondan ibarətdir ki, Avropada əmanətlər üzrə faizlər aşağıdır, yəni 1-2% aralığında, bizdə isə 12%-dir. Təbii ki, bu, banka baha başa gəlir və normal olaraq faizlər yüksəlir. İkinci məsələ isə Avropada banklar istədikləri zaman rahatlıqla, tam sərbəst rəqabət şəraitində dövlət banklarından aşağı faizlə kredit götürə bilirlər, bizdə isə bu, yoxdur. Bizim bankların mərkəzi bankdan ucuz kredit götürməsi isə çox çətin məsələdir. Üçüncü məsələ isə Avropada məhkəmə-hüquq sisteminin səviyyəsinin daha yüksək olmasıdır. Şəffaflıq və qanunilik ön plandadır. Bu səbəbdən də banklar çəkinmədən faizləri aşağı sala bilirlər. Banklar əmindirlər ki, alınan kredit qaytarılmadığı təqdirdə məhkəmə tərəfindən bu iş qanuni və operativ şəkildə qiymətləndiriləcək. Bizdə isə bankların belə əminliyi yoxdur.

- Avropa kredit faizləri daha ədalətlidir, yoxsa Azərbaycan?

- Mən arzu edərdim ki, kreditlər faizlər alınmadan verilsin, islam banklarında olduğu kimi. Burada verilən puldan hər hansı bir gəlir götürülürsə, həmin gəlirin müəyyən hissəsi həmin bankın payına düşür. Bu isə kredit vermək yox, şərikli işləmək hesab olunur. Faiz mövcud dünya modelidir, bir növ sələmçiliyə söykənən maliyyə növüdür. Amma bu maliyyə modeli çərçivəsində də faizlər nə qədər aşağı olsa, o qədər yaxşıdır.

- Faizlərin aşağı salınması və faiz siyasətinin tənəzimlənməsi üçün hansı addımlar atılmalıdır?

- Birincisi, əmanətlər üzrə faizlər endirilməlidir, yəni qorunan əmanət faizi 12% olmalı deyil. İkincisi, bankların mərkəzi bankdan kredit alması qaydası şəffaf və vahid qayda ilə olmalıdır.

Üçüncüsü, məhkəmə-hüquq sisteminə dərin islahatlar olmalıdır, əsasən də kadr islahatları.



Zeynalov İmran

BEA üzvü olan ölkələr 60 milyon barel neft satacaqlar



"Beynəlxalq Enerji Agentliyinin üzvü olan ölkələr qiymətləri aşağı salmaq üçün milli ehtiyatlardan 60 milyon barel neft satacaqlar. 60 milyon barel neftin yarısı ABŞ-ın payına düşə-

cək. Beynəlxalq Enerji Agentliyinin (BEA) üzvü olan ölkələr qiymətləri aşağı salmaq üçün milli ehtiyatlardan 60 milyon barel neft satmağa razılaşıblar".

Bunu jurnallıtlərə Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye naziri Koici Haqiuda bildirib. "Bu, beynəlxalq ictimaiyyətin bu çətin vəziyyətdən çıxmaq üçün birgə işləmək istəyini nümayiş etdirən son dərəcə mühüm qərarıdır", - Kyodo onun sözlərindən sitat gətirib. Haqiuda bu həcmın yarısının ABŞ tərəfindən təmin ediləcəyini, qalan 30 milyon barelin isə digər ölkələr arasında bölüşdürüləcəyini vurğulayıb.

Londonun ICE birjasında Brent markalı neftin may fyuçərlərinin qiyməti 2014-cü ilin avqustundan bəri ilk dəfə bir barel üçün 106 dolları ötür.

İnformatika fənninin qəhrəmanları Azərbaycana növbəti uğurlar qazandırılar!

Azercell-in dəstəyilə hazırlıq keçən şagirdlər daha 4 medala sahib olublar.

Məktəblilərimiz beynəlxalq olimpiadalarda yeni uğurlara imza atmağa davam edirlər. Bu dəfə Azərbaycan məktəbliləri Qazaxıstanda təşkil olunan XVIII Beynəlxalq Jautikov Olimpiadasında biliklərini snayaraq yüksək nəticələr əldə ediblər. 35 məktəbli ilə təmsil olunan komandamız mötəbər elm yarışında ümumilikdə 15 medal qazanıb. Bu medallardan 4-ü informatika fənni üzrə ölkəmizi təmsil edən məktəblilərin payına düşüb. Belə ki, Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 11-ci sinif şagirdi Səid Nəsimov gümüş, Təhsil Nazirliyinin tabeliyindəki Gəncə şəhəri, Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 10-cu sinif şagirdi Fidan Hüseynova, Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin 11-ci sinif şagirdi Fuad Qarayev, Balakən rayonu Qazbina

kənd tam orta məktəbin 10-cu sinif şagirdi Xizri Saxrayev isə bürünc medala sahib olublar.

Qeyd edək ki, 2017-ci ildən etibarən məktəblilərimizin informatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlıq prosesi Azercell-in Təhsil Nazirliyi və İnformatika üzrə Milli Olimpiada komandası ilə tərəfdaşlığı çərçivəsində həyata keçirilir.

"Bağlantını asanlaşdırın, həyatı daha dolğun edirik" strateji məqsədinə sadıq qalan Azercell fəaliyyətə başladığı gündən, ölkədə təhsil və maariflənmənin inkişafına, o cümlədən informasiya və kommunikasiya texnologiyaları sahəsində mütəxəssislərin yetişdirilməsinə böyük önəm verir. Milli komandaların İnformatika fənni üzrə beynəlxalq olimpiadalara hazırlığı nəticəsində məktəblilərimiz müxtəlif miqyaslı olimpiada və müsabiqələrdə uğurla çıxış edərək 1 qızıl, 10 gümüş, 23 bürünc olmaqla, ümumilikdə 34 medal əldə ediblər.

Təsisçi:

Akademik Ziyad SƏMƏDZADƏ

Baş redaktor:

Aytən SƏMƏDZADƏ

ELMİ-REDAKSİYA ŞURASI:

Ziyad Səmədzadə, Akif Musayev, Vahid Novruzov, Ədalət Muradov, Qüdrət Kərimov, Elşən Hacıadə, Süleyman Qasımov, Mirqasım Vahabov, Bəyalı Ataşov, Məiş Əhmədov, Aydın Hüseynov, Rəsul Balayev, Müşfiq Atakişiyev, Zəhid Məmmədov, Aytən Səmədzadə, Elşad Səmədzadə

Dizayner:
Lamiyə NƏBİYEVƏ

Redaksiyanın ünvanı:
Əliyar Əliyev küçəsi, 7
Redaksiya: +99412 566 09 60
Faks: +99412 514 14 27
Mühasibatlıq:
+99412 566 63 08

Dərc olunan materiallardakı fikirlər Azərbaycan dövlətinin mənafeyinə uyğun gəlməlidir. "İQTİSADİYYAT" qəzetinin kompüter mərkəzində yığılmış və səhifələnməmiş, "Azərmedia" MMC mətbəəsində çap edilmişdir. Lisenziya: 022201; İndeks: 0355; Tiraj: 1500